

Keçmişdən bu günə

"Yaxşı misgər riyaziyyatı da, kimyanı da bilməlidir"



**50 ilin sənətkarı olan
Sahib Məmmədovun kiçik
emalatxanasında qədim tarix yaşayır**



Misgərlik Cənubi Qafqazın ən qədim sənət növ lərindən biri hesab edilir. Azərbaycanda misgərliyin hələ erkən dövrlərdə yüksək inkişaf etdiyini bir sıra Avropa ölkələrində, o cümlədən Rusiya muzeylərində saxlanan mis eksponatlar da sübut edir.

Mis üzərində işləyən sənətkarlar imzalarını onun üzərinə həkk etdikləri üçün dünən müzeylərində saxlanılan Azərbaycan mədəniyyətinin bu təkrarolunmaz incilərini başqa xalqlar, xüsusən də bu sahədə peşəkar olan ermənilər öz adlarına çıxa bilmirlər. Misgərliyin əsas mərkəzi hesab olunan Azərbaycanda misdən hazırlanmış əl işlərinin 40-dan artıq növü olub ki, bunlar əsasən xörək, süfrə, su-ağartı qabları və mösişət əşyalarıdır.

UNESCO-nun yaşatdığı irs

Azərbaycanda dövlət səviyyəsində qədim sənət növ lərinin qorunmasına, inkişafına və təbliğ edilməsinə xüsusi önem verilir. Sevindirici həldir ki, son illər yeni inkişaf mərhələsinə qədəm qoyan bu qədim xalq sənətinin dünyaya tanılmasında dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, eləcə də Heydər Əliyev Fonduñun əməyi böyükdür.

Tarixən Azərbaycanın qədim yurd yerlərindən olan Gəncə, Naxçıvan, Şamaxı, Bakı, Lahic (İsmayıllı) misgərlik sənətinin mərkəzlərinə dənən sayılır.

Yeri gəlmışkən, İsmayıllı rayonunun Lahic kəndinə məxsus "Lahic misgərlik sənəti" UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bununla bağlı qərar 2015-ci il dekabrın 1-də UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlər-arası Komitəsinin Namibiya-da keçirilən sessiyasında qəbul edilib.

Vaxtilə Gəncədə Şah Abbas məscidinin yaxınlığında yerləşən şəhər bazarının böyük bir hissəsində dəmirçilər, misgərler, qalayçılar və bu sahəyə yaxın digər ustalar çoxluq təşkil edirdi. Misgərliklə möşəkul olan ustaların misdən hazırladıqları mürəkkəb və ince naxışlarla bəzədilmiş dolça, satıl, sərnici, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşşüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulat-

lar Orta Asiya, Dağıstan, Gürçüstan, İran, Türkiyə və digər yerlərdə tanınan və sevilən mösişət avadanlığı idi.

Usta oğlu şəyird olmaz

Xatırladaq ki, misgərlik, ondan bir köynək fərqli olan qalayçılıq vaxtilə Bakıda və onun ətraf kəndlərində də çox möşəhur olub. Zaman keçdikcə digər qədim sənət növləri kimi, misgərlik də problemlərlə üzləşib. Mis qab-qacaqların yerini şüşə, keramika, plastmas və digər məmulatlardan hazırlanmış ləvazimatlar əvəz etdikcə, mis qablar muzey eks-

**Heydər Əliyev
bizi vergidən
azad etmişdi**

Usta Sahibin atası 80 ildən çox ömrü sürən Çingiz kişi əslən tərtərli olduğundan tez-tez Qarabağ gedər, həm misgərliklə məşğul olar, həm də Tərtərdə və Bərdədə olan ya-xın qohum-əqrəbadan hal-əhval tutarmış.

Emalatxanada XVIII - XIX əsrə aid məcməyiyyə (plov üçün), satıla (buna inək sağırmışlar, qovurma ət saxlayırmışlar), hamam-satıla (hamama gedən qadınlar buna zi-nət əşyalarını yığarmışlar), misdən yazı stoluna, müxtəlif tutumlu samovarlara, həvəng-dəstə, sac, sərnici, qəfədan, çaynik, çömçə, abgordan və

**El sənətini
necə uzunmürlü
etməli?**

Usta Sahib indiyədək bu sənəti bir neçə gəncə öyrədir. Hazırda onun köhnə Kəmürçü bazarı deyilən ərazidə iki şagirdi xeyli vaxtdır sərbəst us-ta kimi fəaliyyət göstərir. Sabunu və Sədərək bazarlarında, habelə Maştəga kəndində və Bayıl qəsəbəsində işləyənlər də var.

Söhbət zamanı əli ilə kə-narda qədimi məcmiyəyə can verməyə çalışan Gülməmməd Şükürovu göstərərək: -10 il-dən artıqdır mənimlə birlikdə işləyir. O, artıq şəyird yox, yaxşı ustadır. Bu sənətlə ya-şayanda, işə yaradıcı yanaşan-dı uğur qazanmaq olur.

Bütün ömrünü peşəsinə həsr edən usta Sahib deyir ki, bu sənəti sevmədən nə sənətkar olmaq, nə də bu sənəti ya-şatmaq olar. Misgərlər səbirli, ince, zərif zövqə malik olma-lıdırlar. Alın təri tökmək hər sənətdə olduğu kimi, bu işdə də vacib hesab edilir. Söyügedən mis qabların hazırlanması və ya bərpası üçün ağır əmək sərf etmək lazımdır.

Usta Sahibin peşəkarlıqla bağlı çox maraqlı yanaşması da var. Deyir ki, misgərdir, qalayçıdır, xalçaçıdır, duluş-çudur, nal kəsən dəmirçidir, bir sözlə, bu kimi qədim sə-nətlərin itib-batmaması üçün savad da vacibdir. Misgərlikdə riyaziyyat, kimya, fizika, bir sözlə, bütün texniki fənləri bilmək vacibdir. Çünkü istifadə olunan material kimyəvi maddələrdən hazırlanır. Hətta vurulan naxışlar belə müxtəlif həndəsi fiqurlar üzərində başa gəlir.

Sənətkar hesab edir ki, peşə məktəblərində kurslar açmaq, həvəsi olanları bu peşələrə cəlb etmək müsbət nəticə verər. Gənclərimiz həm xalqımızın qədimdəngəlmə tarixini öyrənər, həm də milli dəyərlərimizi yaşadan sənəti davam etdirərlər. İstərdim ki, bu el sənətini yaşadanların sa-yı çox olsun. Çünkü bu sənət qədim tariximizin, adət-ənə-nələrimizin nişanəsidir.

Respublikamızda misgərlik sənətinin yeni inkişaf dövrü başlaya bilər. Bu qədim xalq sənətinə dövlət qayğısı mədəni irsimiz qorunmasına böyük töhfələr verir, qalır yalnız gəncləri bu sahəyə hə-vəsləndirmək...

Rəhman SALMANLI,
İlham BABAYEV (foto),
"Azərbaycan"



ponatına çevrilib və təbii ola-raq, bu sənətlə möşəkul olanla-rın sayı azalmağa başlayıb.

Mis dövründə cilalana-cilalana bu günədək yol gələn bu qədim sənət növünü Bakıda, Gəncədə, Naxçıvanda, Şamaxıda, İsmayıllıda indi də davam etdirənlər var. Onlar-dan biri də Bakının "Kubinka" kimi tanınan ərazisində,

digər qədim əşyalara maraq göstərəndə sanki ürəyimdən keçəni hiss edirmiş kimi Sa-hib dilləndi: - Bura indi turist-lər də çox gelirlər. Əşyalara baxıb o qədər sual verirlər ki, hətta şəkil çəkdirənlər də olur. Bəziləri qiymət edib müəyyən suvinirləri hədiyyə üçün alırlar.

Usta Sahib misgərlik sə-nətinin ince sirlərində hə-vəslə söhbət etdikcə bu sənətə dəyər verənləri ehtiramla yada saldı. Ulu Öndər Heydər Əliyevin misgərlik sənətinin varlığına, yaşamasına və inkişafna göstərdiyi xidmətləri xatırladaraq dönə-dönə təşəkkürünü bildirdi. "Biz Heydər Əliyevin hələ Azərbaycana birinci rəhbərlik etdiyi dövr-dən onun sərəncamı ilə vergi-dən azad edilmiş sənətkarla-rıq. Aydan-aya vergi ödəmə-dən yalnız hesabat veririk. Bu, sənətimizə böyük dəyər, bizə isə dövlət səviyyəsində əvəzsiz qayğıdır".

Həmsöhbətim uşaqlıqdan evdə atasının və qardaşının yanında onlara kömək edə-ede bu sənətə yiyələnib. Əbəs yerə demirlər ki, usta oğlu şəyird olmaz... Misgərliklə möşəkul olan ustaların misdən hazırladıqları mürəkkəb və ince naxışlarla bəzədilmiş dolça, satıl, sərnici, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşşüzən, kəfkir, kasa, cam, qazan, çıraq və digər məmulat-